

Alkilləşmə prosesində seolittərkibli katalizatorlar

Q.A. Hüseynova, t.e.d.,

G.S. Muxtarova, t.e.d.,

S.Y. Rəşidova, t.e.n., G.Ə. Qasımovə

Neft-Kimya Prosesləri İnstitutu

Açar sözər: seolittərkibli katalizatorlar, strukturlar, seolitin növləri, alkilləşmə, benzİN və yağ fraksiyaları, olefin və parafin karbonhidrogenləri.

DOI.10.37474/0365-8554/2022-10-41-46

e-mail: gulerqasimova78@gmail.com

Цеолитсодержащие катализаторы в процессах алкилирования

Г.А. Гусейнова, д.т.н., Г.С. Мухтарова, д.т.н.,
С.Ю. Рашидова, к.т.н., Г.А. Гасымова

Институт нефтехимических процессов

Ключевые слова: цеолитсодержащие катализаторы, структуры, типы цеолитов, алкилирование, бензиновые и масляные фракции, олефиновые и парафиновые углеводороды.

Приведен обзор цеолитсодержащих катализаторов, применяющихся в процессах алкилирования бензола и толуола олефинами, изобутаном и бутан-бутеновыми фракциями, бензиновых и масляных фракций олефинами,пропан-пропиленовой и бутан-бутиленовой фракциями катализитического крекинга. Цеолиты представлены структурами различного типа BEA, MFI, MWW, FAU и др., отличающимися размером пор, количеством и расположением каналов. Высококремнистые цеолиты характеризуются большим объемом пор, высокой кислотностью, хорошей гидротермальной стабильностью, а также молекуларно-ситовыми свойствами, обеспечивающими высокую селективность в процессах алкилирования.

Zeolite-containing catalysts in alkylation processes

G.A. Huseynova, Dr. in Tech. Sc., G.S. Mukhtarova, Dr. in Tech. Sc., S.Y. Rashidova, Cand. in Tech. Sc., G.A. Gasimova
Institute for Petrochemical Processes

Keywords: zeolite-containing catalysts, structures, zeolite types, alkylation, gasoline and oil fractions, olefine and paraffin hydrocarbons.

The paper reviews the zeolite-containing catalysts applied in alkylation processes of benzole and tolene with olefines, isobutene with butenes and butane-butene fractions, gasoline and oil fractions with olefins, propane-propylene and butane-butylene fractions of catalytic cracking as well. The zeolites are presented with the structures of BEA, MFI, MWW, FAU etc. types differing with pore size, with quantity and location of the channels. High-silica zeolites are characterized with high volume of pores, high acidity, hydrothermal stability, as well as with shape-selective properties providing high selectiveness in alkylation processes.

Neft-kimya sənayesinin strateji inkişafındaki müasir tendensiyalar, xammalın emal dərinliyinin artması, yeni proseslərin və texnologiyaların istifadəsi, həmçinin proseslərin seçiciliyinin artması ilə əlaqədardır. Buna görə də katalizatorlar, xüsusən də seolittərkibli katalizatorlar, neft-kimya və neft emalı proseslərində mühüm rol oynayır.

Seolittərkibli katalizatorlar inkişaf etmiş səhə malikdir. Onlar daxili boşluqların və müəyyən ölçülü giriş pəncərələrinin olması ilə xarakterizə edilir. Seçiciliyin görə həm qaz, həm də maye fəzalarda molekulları adsorbsiya edə və ölçülərinə uyğun olaraq keçməsini təmin edə bilirlər. Seo-

litlər tərkibində digər metallarla əvəz edilmiş bilən qələvi və qələvi torpaq metallarından ibarət olan hidro alüminosilikatlardır.

Ion mübadilası yolu ilə seolitlərə daxil edilən bir, iki və üçvəntli kationlar donor-akseptor və ya oksidləşmə-reduksiya qarşılıqlı tasınının mərkəzləridir [1]. Proton verən mərkəzlər seolit çərçivəsinin kationsuz elementlərində yaranır. İki funksiyalı katalizatorlar turşu və hidrogenlaşdırma funksiyasına malikdir (molekulyar əsək effekti istisna olmaqla). Hidrogenlaşmə funksiyası katalizatorun metal komponenti ilə, turşu funksiyası isə seolitlə müəyyən edilir. Əvvəzetmə dərəcəsindən

asılı olaraq, seolitlər müəyyən silikat modulu (Si/Al nisbəti) və müxtəlif metalların tərkiblə xarakterizə olunur. K^+ , Na^+ , Ca^+ ionlarının digər metalların ionlarına dəyişməsində asılı olaraq seolitlərin məsamələrinin ölçüləri dəyişdirilə bilər.

Seolittərkibli katalizatorlar izomerləşmə, alkılləşmə, katalitik krekeinq, hidrokrekinq, hidrotəmizləmə, aromatizasiya – parafin və aromatik karbohidrogenlərin olefinlərlə alkılləşməsi proseslərində istifadə olunur. Onlar yüksək seçicilik və bərpə qabiliyyətini göstəran yüksəkkeyfiyyatlı alkilatlar əldə etmək üçün kifayət qədər aktivliyə malikdirlər. Prosesin məqsədi və karbohidrogen xammalının tərkibində asılı olaraq müxtəlif turşuluğuna malik mono və ya iki funksiyalı katalizatorlar seçilir.

Son zamanlar, tərkibində seolitin miqdarı 60–80 % arasında olan seolittərkibli katalizatorlardan geniş istifadə edilir. Aktiv komponent kimi ZSM-5, ZSM-11, MCM-22, MCM-49 tipli seolitlərdən istifadə olunur [2–4]. Matrix Al_2O_3 , SiO_2 , amorf alümosilikat və ya bu maddələrin qarışığından ibarət ola bilər. Bütün komponentləri qarışdırıldıqdan sonra müəyyən bir ölçüdə qranullardan meydana gələn kütlə müxtəlif yollarla qurudulur və közərdilməkla termik emal edilir.

Seolitlər məsəmə ölçüsünə, kanalların sayına və yerləşməsinə görə fərqlənən BEA, MFI, MWW, FAU və s. müxtəlif tipli strukturlardan ibarət olur [5–7]. Onlar Beta (BEA) və MFI (ZSM-5) geniş məsaməli yüksəksilisiumlu seolitlərdir. BEA seoliti halqanın on iki üzvlü kanalları ilə çarpanlaşan (keçən) üçölçülü sistemə malikdir, MFI-in strukturunu dörd, beş və altı üzvlü halqaya birləşən xətti zəncirlərdən ibarətdir [7]. Bu seolitlərdən alkılləşmə, izomerləşmə, olikomerləşmə və s. proseslərdə istifadə edilir.

1990-ci ildə Mobil şirkəti tərəfindən keşf edilmiş MWW tipli seolit (MCM-22), böyük məsaməli həcmi, yüksək turşuluğu, yaxşı hidrotermal dayanıqlığı və yüksəkseçicilikli molekulyar əlek xüsusiyyətlərilə xarakterizə olunan sintetik yüksəksilisiumlu seolitdir.

Bu xassələrinə görə MCM-22 alkılləşmə, izomerləşmə, hidroizomerləşmə, krekeinq proseslərində geniş istifadə olunur [6]. Seolit quruluşu iki növ məsamələrdən ibarətdir. Birincisi – on üzvlü silika-oksigen halqaları ilə məhdudlaşan və 0.55 nm ölçülü ziqzaq kanallarından təşkil edilib.

Bu halda, aromatik karbohidrogenlərin alkılləşməsi xarici səthdə, yarım boşluqlarda yerləşən turş mərkəzlərdə baş verir. Seolit MCM-22-nin aktivliyi benzolun etilen və propilenlə, toluolun

metanolla və fenolun tretbutanolla alkılləşdirilməsində öyrənilmişdir [6]. Benzolun və toluolun doymamış birləşmələrlə alkılləşməsində mikroməsaməli seolitlərdən (FAU, BEA, MOR, MFI) və mikro-5, orta, makroməsaməli seolitlərdən H-Ymmm (FAU) və H-ZSM-5 (MFI) istifadə edilmişdir [6].

Benzolun etilen və etan-etilen fraksiyasının pirolizlə alkılləşməsi üçün turş H⁺-formasında, bağlayıcı maddələr olmayan seolit Y tərkibli katalizatorlar təklif edilir [3]. HY-BC katalizatorunun alınmasında NaY – BC tərkibli 5.5 mol $\text{SiO}_2/\text{Al}_2\text{O}_3$ istifadə olunur. Mülliflər tamiz etilenin polimerləşməsindən daha çox pirolizin etan-etilen fraksiyasına üstünlük verirlər. Hazırda etanın seolitin güclü turşu mərkəzlərini tutması əlavə məhsulların alınmasına və etilenin təbliğinə mane olur.

BEA, MFI və MWW kimi seolitləri kumol əldə etmək üçün benzolun propilenlə alkılləşməsində katalitik aktivlik nümayiş etdirir [5]. BEA quruşlu seolitin daha aktiv olduğu müəyyən edilirdi, lakin onun katalitik aktivliyi benzolun müəyyən nisbətində sabitdir (benzol/propilen molar nisbəti 6–8). MWW strukturu bir qədər az aktivdir, lakin benzol/propilen mol nisbəti 3–4 olduqda katalitik xüsusiyyətlərini saxlayır, bu da benzolun təkrar emalı və hədəf məhsulun ayrılmasisi üçün enerji sərfiyatını əhəmiyyətli dərəcədə azalda bilər.

On çox istifadə edilən seolitlər A, X, Y yüksək seolitlər ZSM-5 və mordenitdir. Seolitlər U, ZSM-5 və mordenit universal xüsusiyyətlərə malikdir və bir çox proseslərdə istifadə olunur. Tərkibində az silisium olan seolitlər aşağı turşuluğa malikdir və yüksək kation mübadiləsi qabiliyyəti nümayiş etdirir, bunun nəticəsində onlar adsorbsiya və ion mübadiləsi proseslərində istifadə olunur. Yüksəksilisiumlu seolitlər, əksinə, yüksək turşuluğa və aşağı kation mübadiləsi xüsusiyyətlərinə malikdir və polyar olmayan birləşmələrin adsorbentləri kimi istifadə olunur.

Mobil-Badger (ZSM-5), UOP və Lummus (geniş məsaməli U tipli seolit), Chevron, Polimeri Europe və Mobil (seolitlər β və MCM-22) şirkətləri tərəfindən sənayedə seolittərkibli katalizatorlarla benzolun etilenlə qaz və maye fazada alkılləşməsi prosesləri tətbiq edilmişdir. Tərkibində seolit olan katalizatorların əksəriyyəti sürətlə aktivliklərini itirir ki, bu da məsaməli strukturu və səthi aktiv sahələrini bloklayan yüksəkmolekullu karbohidrogenlərin əmələ gəlməsi ilə əlaqədardır. Ona görə də benzolun etilenlə alkılləşməsi prosesində on yaxşı xüsusiyyətlərə Y, β və mordenit

tipli iriməsaməli seolitlər, xüsusilə H⁺ şəklində olan seolit β malikdir.

Müxtəlif struktur tipli mikroməsaməli seolitlərin (FAU, BEA, MOR, MFI), mikro, mezo, makroməsaməli seolitin (H-Ymmm) və mezoməsaməli alümosilikat H-ZSM-5-in xinolin, piridin və xloralkilarenlərin sintezində katalitik xüsusiyyətləri tədqiq edilmişdir [8, 9]. Müəyyən edilmişdir ki, reaksiya yüksək anilin çevriləməsi ilə gedir (seolitlər üçün 90–99 % və ASM alümosilikat üçün 71 %). Ən çox seçilən məhsulların H-Beta və H-Ymmm katalizatorları üzərində meydana gəldiyi təsbit edilmişdir. Termoproqramlaşdırılmış ammonyak desorbsiyasına görə, turşu sahələrinin ümumi konsentrasiyası mikroməsaməli seolitlər seriyasında aşağıdakı kimi azalır: H-Y > H-MOR > H-Beta > H-ZSM-5.

Öksər seolitlərin mikroməsaməli sisteminin inkişafı yüksəkmolekullu üzvi reagentlərin iştirakı ilə seolitlərin kataliz etdiyi reaksiyaların sürətinə əhəmiyyətli dərəcədə diffuziya məhdudiyyətləri qoyur. Seolit katalizatorunun aktiv səthindən daha səmərəli istifadə etmək üçün onda verilmiş ölçüdə daha böyük məsamələrdən ibarət mikro-mezo-makroməsamələrin iyerarxiq sistemi adlanan əlavə sistem yaradılır. Son 10–15 ilin tədqiqat məlumatlarına görə, iyerarxiq seolitlər alkılləşmə, izomerləşmə, estemərəşmə, eləcə də üzvi maddələrin oksidləşməsi reaksiyalarda, neft-kimyavi sintezlərdə ənənəvi mikroməsaməli katalizatorlardan daha aktivdir.

Neft emal zavodlarında alkılləşmə prosesi ən böyük iqtisadi səmərəliyə malikdir, çünki o, qaz halında emal olunmuş məhsulların keyfiyyətli istifadəsinə, neft-kimya sintezinin strateji əhəmiyyətli məhsullarını əldə etməyə və benzinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Məlumdur ki, izobutanın olefinlərlə alkılləşməsi prosesində alinan alkilat əsasən izoparafin karbohidrogenlərdən ibarətdir və onların oktan ədədini artırır ki, bu da ekoloji cəhətdən təmiz mühərrrik yanacaqlarının tərkib hissəsidir.

Alkılləşdirici agent kimi, əsasən etilen, propilen, butenlər, propan-propilen və butan-butilen katalitik krekeinq fraksiyaları istifadə olunur. Ayrı-ayrı aromatik karbohidrogenlərdən benzol, toluol, p-ksilol, psevdokumol, eləcə də karbohidrogenlərin qarışıqları – aşağıqotanlı katalitik krekeinq benzinləri kimi neft emalı məhsulları alkılləşdirilir. Parafin karbohidrogenlərindən ən çox diqqət izobutanın alkılləşməsinə verilir.

Ənənəvi və ifrat kritik şəraitdə izobutanın butenlərlə alkılləşməsi prosesi H-formasında olan Y

tipli seolitlərdə ekoloji cəhətdən təmiz benzinlərin komponentlərini əldə etmək üçün aparılmışdır. Alkılləşmə reaksiyasının ifrat kritik şəraitdə aparılması, çökən məhsulların ifrat kritik həllədicilərdə həll edilməsi və katalizator səthində çıxarılması hesabına katalizatorların işləmə müddətini artırmağa imkan verir. İfrat kritik şərtlərdə, butenlərin 100 % çevriləməsi də saxlanılır. Müəyyən edilib ki, reaksiya məhsullarının tərkibi reaksiya qarışığının faza tərkibi, reaksiya müddəti və C₄ olefinlərin çevriləmə səviyyəsi ilə təyin olunur. İfrat kritik şəraitdə alkılləşmə zamanı C₈ karbohidrogenlərinin əmələ gəlməsinin seçiciliyi 30–40 %-dir. Alkılləşmə ilə yanaşı C₅ – C₇ və C₉ karbohidrogenlərinin əmələ gəlməsinə səbəb olan paralel olikomerləşmə və krekeinq prosesləri də meydana gəlir. Reaksiya müddətinin 180-dən 240 dəqiqəyə qədər artırılması 90 %-i olefin olan C₈ məhsullarının (seçicilik 85 %) meydana gəlməsilə nəticələnən olikomerləşmə reaksiyalarının üstünlük təşkil etməsinə səbəb olur.

AlkyClean alkılləşdirmə prosesi ABB Lummus Global, Albemarle Catalysts və Neste Oil şirkətləri tərəfindən Albemarle Catalysts seolit katalizatorunda 50–90 °C temperaturda maye fazalı rejimdə həyata keçirilir [10, 11]. Qurğunun reaktor bloku üç reaktordan ibarətdir ki, onlardan ikisi alkılləşmə, izomerləşmə, estemərəşmə, eləcə də üzvi maddələrin oksidləşməsi reaksiyalarda, neft-kimyavi sintezlərdə ənənəvi mikroməsaməli katalizatorlardan daha aktivdir.

Neft emal zavodlarında alkılləşmə prosesi ən böyük iqtisadi səmərəliyə malikdir, çünki o, qaz halında emal olunmuş məhsulların keyfiyyətli istifadəsinə, neft-kimya sintezinin strateji əhəmiyyətli məhsullarını əldə etməyə və benzinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Məlumdur ki, izobutanın olefinlərlə alkılləşməsi prosesində alinan alkilat əsasən izoparafin karbohidrogenlərdən ibarətdir və onların oktan ədədini artırır ki, bu da ekoloji cəhətdən təmiz mühərrrik yanacaqlarının tərkib hissəsidir.

Alkılləşdirici agent kimi, əsasən etilen, propilen, butenlər, propan-propilen və butan-butilen katalitik krekeinq fraksiyaları istifadə olunur. Ayrı-ayrı aromatik karbohidrogenlərdən benzol, toluol, p-ksilol, psevdokumol, eləcə də karbohidrogenlərin qarışıqları – aşağıqotanlı katalitik krekeinq benzinləri kimi neft emalı məhsulları alkılləşdirilir. Parafin karbohidrogenlərindən ən çox diqqət izobutanın alkılləşməsinə verilir.

İzobutanın butenlərlə və ya butan-buten fraksiyalarının modifikasiyalı Y seolitində alkılləşmə zamanı (Na₂O – 0.1; CaO – 0.98; Re₂O₃ – 11.8; Al₂O₃ + SiO₂ – 100 %-ə qədər, kütla SiO₂/Al₂O₃ = 22) maksimum miqdarda trimetylpentan izomerlər alınır [10].

25–100 °C temperaturda və reaksiya temperaturunun buxar təzyiqinə bərabər olan bir təzyiqdə avtoklavda aparılmışdır.

Reaksiya qabiliyyətinə görə olefinlər aşağıdakı ardıcılıqla düzülmüşdür: izobuten > buten > propilen > etilen. Müxtəlif olefinlərin ikinci alkilleşmə nisbəti ardıcıl olaraq artır: propilen > izobuten > penten-1. İkinci dərəcəli əlavə məhsulların miqdarı artıraq yüksək tıslı karbohidrogenlərin əmələgəlmə sürəti yüksəlir, katalizator isə aktivliyini artırır. Ən yaxşı katalizator fəaliyyəti üçün optimal şərtlər: 60 °C temperatur, izobutən / buten nisbəti = 7. Alkilleşmə üçün optimal şərtlər 70 °C temperatur, reagentlərin molar nisbəti 5:1 və seolitin işləmə müddətini 2 saat olmalıdır.

Izobutanın olefinlərlə alkilleşmə prosesində seolit qəfəsindəki alüminium atomlarının sayının, $\text{SiO}_4/\text{Al}_2\text{O}_3$ nisbətinin və elementar (sadə) dəliklərin ölçüsünün aktivlik göstəricilərinə təsiri öyrənilmişdir. Karbohidrogenlərin çıxımının katalizatorun kristal qəfəsindəki alüminium atomlarının sayından asılılığı müəyyən edilmişdir. Bu vəziyyətdə, silisium atomlarının alüminium atomlarının sayından çox olması, məqsədli C₈ məhsullarının çıxımının artmasına səbəb olur.

Müelliflər qeyd edirlər ki, katalizatorun (faujazit) turşuluğunu artırması alkilleşmə reaksiyasının üstünlük təşkil etməsinə və yan proseslərin azalmasına səbəb olur. NaY seolitinin modifikasiyası (kationsuzlaşma və alüminiumsuzlaşma) məqsədli məhsulların – C₈ izomerlərinin çıxımının artmasına, olioqomerlaşmaya və koks əmələgəlmə reaksiyalarının yarılmasına gətirib çıxarıır.

İzobutanın butilenlərlə alkilleşmə reaksiyasında NaX seolitinin yüksək katalitik aktivliyi natrium kationlarının kalsium, sonra isə lantan kationlarına mübadiləsi əldə edilmişdir [12].

Seolittərkibli katalizator aşağı, yüksək α-olefinlərin və olefin fraksiyalarının olioqomerleşməsi proseslərində də geniş istifadə olunur. Əsasən, proses benzin və dizel fraksiyalarının və aromatik karbohidrogenlərin əmələ galması ilə baş verir.

Son zamanlar yağ fraksiyalarının olefin karbohidrogenləri ilə seolittərkibli katalizatorlar üzərində olefinik karbohidrogenlərlə alkilleşdirilmə prosesində yağıların özlülük-temperatur xassalarının yaxşılaşdırılmasına yönəlmış tədqiqatlara diqqət yetirilir. Izoparafin karbohidrogenlərlə zəngin yağ fraksiyaları onların reoloji xassalarını yaxşılaşdırır, ucuçuluğu azaldır, termoooksidləşmə dayanıqlığını (stabilliyini), həmçinin bir sıra istismar göstəricilərini artırır. Buna görə də alkilleşmə normal parafinləri izoparafinlərə çevirməklə izoparafin

karbohidrogenləri artırmaq və eləcə də aromatik karbohidrogenlərin alkilleşdirilməsinə yönələn üssüllardan biridir.

ЦЕОКАР-2 və ЦЕОКАР-600 кatalизаторларыnda turbin yağı fraksiyasiının desen-1 və heksen-1 ilə alkilleşdirilmədən alınan alkilatdan ayrılan fraksiyasiının özlülük indeksinin 8–12 vahid artmasına səbəb olur [13]. Eyni zamanda bu fraksiyanın donma temperaturu dəyişmir, lakin ilkın turbin yağı səviyyəsində qalır (mənfi 40 °C).

Turbin yağı distillatının katalitik krekingin mayələşdirilmiş qazları ilə alkilleşdirilməsi prosesi ЦЕОКАР-600 və ОМНИКАТ-210П кatalizatorlarında aparılmışdır [14–16]. Prosesin ЦЕОКАР-600 katalizatorunda 50 °C-də, 0,6 MPa təzyiqdə və yağ: qaz nisbəti 1: 1-də aparılması turbin yağı distillatının özlülük indeksinin 32-dən 80–81-ə qədər artmasına səbəb olur. ОМНИКАТ-210П katalizatorunda alkilleşmə özlülük indeksinə daha az təsir göstərir (32-dən 66-ya qədər). Müəyyən edilmişdir ki, alkilleşmə prosesində yağ fraksiyalarının distillatlarının kinematik özlülükleri və özlülük indeksi göstəriciləri artır [17–19]. Bu, katalitik kreking qazlarından olefin karbohidrogenlərinin propilen və butilen zəncirlərinin birləşməsi yolu ilə aromatik karbohidrogenlərdə alkil əvəzədicilərinin uzunluğunun və sayının artması hesabına baş verir.

ЦЕОКАР-600 katalizatorunda sənaye yağ distillatının (I-8A) katalitik kreking qazları (propan-propilen və butan-butilen fraksiyaları) ilə alkilleşdirilməsi prosesi distillatın özlülük indeksini 79-dan 146-ya qaldırmağa imkan verir [19].

Alkilleşmə reaksiyاسında müxtəlif quruluşlu karbohidrogenlərin əmələ gəlməsi ilə natiçələnən kreking, olioqomerleşmə, aromatizasiya, disproporsiallaşma, izomerleşmə, dehidrotsiklləşmə və s. aralıq reaksiyalar müşahidə olunur [20]. Müəyyən bir karbohidrogen birləşməsi ilə özlülük, özlülük indeksi, donma temperaturu kimi yağın xassələri dəyişir. Bu səbəbdən, yağlara tələb olunan xassələri təmİN edən karbohidrogenlərin əmələ gəlməsi ilə reaksiyanı lazımi istiqamətdə idarə edə biləcək bir katalizator və reaksiya şərtlərinin seçiləmisi vacibdir. Neft yağılarının tərkibində olefin, parafin, naften və aromatik karbohidrogenlər olduğundan və onların hamısının seolittərkibli katalizatorlarda alkilleşmə zamanı dəyişikliyə məruz qalacağından bütün karbohidrogen qruplarının əvərilməsinin öyrənilməsi vacibdir.

İstifadə olunan seolit katalizatorundan asılı olaraq, alkilleşmə, polimerleşmə, izomerleşmə, kreking reaksiyaları az və ya çox dərəcədə baş

verə bilər. Hesab edilir ki, seolitlərdəki Brensted (proton) turşu mərkəzləri olioqomerlaşmə reaksiyasında aktivdir, belə ki, aproton mərkəzlər aromatikləşmə və kokslasma aralıq reaksiyaların əmələ gətirilməsinə səbəb olur. Tərkibdə alüminiumun və ya proton mərkəzlərinin konsentrasiyasının artması ilə seolitlərin hidrogen formalarının olioqomerləşdirilmə aktivliyinin artlığı aşkar edilmişdir. Seolit katalizatorlarının inkişafında, seolit qəfəsindəki silisium və alüminiumun nisbəti, kation-suzlaşma dərəcəsi və ya təqdim olunan kationların xassələri, həmçinin seolitlərə xas olan molekulyar əlek təsiri böyük əhəmiyyət kasb edir.

Bələliklə, ədəbiyyat məlumatlarının təhlili əsasında demək olar ki, pentasil tipli seolitlər (dar

məsamə ölçüsü ilə) yüksəkməsəməli seolitlərə nisbətən daha az saxələnmış və daha az miqdarda karbohidrogenlərin əmələ gəlməsinə kömək edir. Bundan əlavə seolitlər tez bir zamanda söndürülür, 200 °C və daha yüksək temperaturda aktivliyini itirərək aromatik, politsiklik karbohidrogenlərin və qatranların əmələ gəlməsinə kömək edir. Sonuncular arzuolumazdır, çünki katalizatoru deaktiv edir. Nadir torpaq elementləri modifikasiya olunmuş H formalı Y seoliti katalizatorların işləmə müddətini və alkilleşmə prosesinin izomerleşmə məhsullarına görə seçiciliyini artırır. Fərdi karbohidrogenlərin alkilleşməsi, benzin və neft yağ fraksiyaları olan karbohidrogen qarışığının alkilleşməsindən daha çox davam edir.

Ədəbiyyat siyahısı

- Лопаткин С.В. Полифункциональные цеолитсодержащие катализаторы в процессах гидропревращения сложных углеводородных смесей: дис. на соиск. уч. ст. канд. техн. наук, 2001, с. 75.
- Павлов М.Л., Басимова Р.А., Шавалеев Д.А., Эрштейн А.С. Разработка катализатора и процесса жидкокипящего алкилирования бензола этиленом и этан-этиленовой фракцией пиролиза углеводородов // Нефтехимия, 2019, т. 59, № 4, с. 417-422.
- Павлов М.Л., Шавалеев Д.А., Кутепов Б.И. Синтез и исследование катализаторов алкилирования бензола этиленом на основе цеолита ZSM-5 // Нефтехимия, 2016, т. 56, № 2, с. 171-177.
- Pat. №7109141 2006. Campbell C.B., Harris T.V., Tequi P., Le Coent J.-L. / Chevron Texaco Corporation, 2005, 13 р.
- Герзелев И.М., Жмылев В.П., Хусаимова Д.О. и др. Влияние связующего на свойства катализаторов на основе цеолитов семейства MWW в реакции алкилирования бензола пропиленом // Нефтехимия, 2019, т. 59, № 4, с. 410-416.
- Пономарева О.А., Князева Е.Е., Шкурапатов А.В. и др. Синтез и катализитические свойства цеолитов со структурой MWW в процессах нефтехимии // Нефтехимия, 2017, т. 57, № 6, с. 167-171.
- Родионова Л.И., Князева Е.Е., Коннов С.В., Иванова И.И. Пerspektivnye priemenniya nanorazmernykh ceoliotov v neftekhimii: sintez i kataliticheskie svoistva (obzor) // Нефтехимия, 2019, т. 59, № 3, с. 333-349.
- Григорьева Н.Г., Костылева С.А., Гатаулин А.Р. и др. Алюмосиликаты с различной пористой структурой в синтезе 2-этил-3-метилхинолина // Нефтехимия, 2019, т. 59, № 4, с. 437-444.
- Байдурлы A.B., Раскильдина Г.З., Григорьева Н.Г., Злотский С.С. Алкилирование ароматических углеводородов 2-метил-2-винил-гем-дихлорциклогептаном на цеолитных катализаторах // Нефтехимия, 2019, т. 59, № 6, с. 581-586.
10. Pat. РФ 2440190. Способ получения катализатора алкилирования парафиновых углеводородов олефинами / Шириязданов Р.Р., Давлетшин А.Р., Николаев Е.А. 2012.
11. Шириязданов Р.Р. Суперкислотные цеолитные катализитические системы для алкилирования изобутана олефинами // Ползуновский вестник, 2010, № 3, с. 12-14.
12. Герзелев И.М., Остроумова В.А., Басханова М.Н. Интенсификация ионного обмена цеолита типа FAU при синтезе активного и селективного катализатора алкилирования изобутаном бутиленами // Нефтехимия, 2018, т. 58, № 4, с. 469-473.
13. Самедова Ф.И., Гусейнова Г.А., Кульев А.И., Рашидова С.Ю. Алкилирование нефтяных масляных фракций олефинами на цеолитсодержащих катализаторах / Материалы за X Международна научна практична конференция „Бъдещите изследвания”, 17-25 февруари, София, „БялГРАД-БГ” ООД, 2014, т. 42, с. 56-58.
14. Самедова Ф.И., Гусейнова Г.А., Рашидова С.Ю. Алкилирование дистиллята турбинного масла жидкими газами катализитического крекинга // Мир нефтепродуктов. Вестник нефтяных компаний, 2016, № 1, с. 18-21.
15. Гусейнова Г.А., Самедова Ф.И., Бабаева Ф.А. и др. Превращение углеводородных газов катализитического крекинга в процессе алкилирования или дистиллятной масляной фракции на цеолитсодержащем катализаторе // Нефтепереработка и нефтехимия, 2015, № 12, с. 30-32.
16. Huseynova G.A., Muxtarova G.S., Rashidova S.Y., Guliev A.I. Process of alkylation of oily fractions with catalytic cracking gases // Petroleum & Petrochemical Engineering Journal, 2019, v. 3, iss. 6 : 000212.
17. Гусейнова Г.А., Самедова Ф.И., Рашидова С.Ю. и др. Исследование продуктов алкилирования дистиллятной фракции турбинного масла газами катализитического крекинга // Нефтехимия, 2019, т. 59, № 6, с. 666-673.

18. Huseynova G.A., Samedova F.I., Rashidova S.Yu. et al. A Study of the Products of Turbine Oil Distillate Alkylation with Catalytic Cracking Gases // Petroleum Chemistry, 2019, v. 59, № 11, pp. 1220-1225.
19. Гусейнова Г.А., Гулиев А.И., Самедова Ф.И. и др. Улучшение вязкостно-температурных свойств дистиллятной масляной фракции в процессе алкилирования жидкими газами каталитического крекинга // Нефтегазовые технологии, 2016, № 9, с. 26-28.
20. Гусейнова Г.А., Самедова Ф.И., Рашидова С.Ю. и др. Алкилирование индивидуальных углеводородов и нефтяных фракций на цеолитсодержащих катализаторах // АвтоГазЗаправочный Комплекс + Альтернативное топливо, 2015, № 2 (95), с. 14-21.

References

1. Lopatkin S.V. Polufunktional'nye tseolitsoderzhashchie katalizatory v protsessakh gidroprevrashcheniya sloznykh uglevodorodnykh smesey: dis. na soisk. uch. st. kand. tekhn. nauk, 2001, s. 75.
2. Pavlov M.L., Basimova R.A., Shavaleev D.A., Ershtein A.S. Razrabotka katalizatora i protsessa zhidkofaznogo alkilirovaniya benzola etilenom i etanetilenovoy fraktsiey piroliza uglevodorodov // Neftkhimiya, 2019, t. 59, No 4, s. 417-422.
3. Pavlov M.L., Shavaleev D.A., Kutepor B.I. Sintez i issledovanie katalizatorov alkilirovaniya benzola etilenom na osnove tseolita ZSM-5 // Neftkhimiya, 2016, t. 56, No 2, s. 171-177.
4. Pat. №7109141 2006. Campbell C.B., Harris T.V., Tequi P., Le Coent J.-L. / Chevron Texaco Corporation, 2005, 13 p.
5. Gerzeleev I.M., Zhmylev V.P., Khusaimova D.O. i dr. Vliyanie svyazuyushchego na svoistva katalizatorov na osnove tseolitov semeistva MWW v reaktsii alkilirovaniya benzola propilenom // Neftkhimiya, 2019, t. 59, No 4, s. 410-416.
6. Ponomareva O.A., Knyazeva E.E., Shkuropatov A.V. i dr. Sintez i kataliticheskie svoistva tseolitov so strukturoy MWW v protsessakh neftekhimii // Neftkhimiya, 2017, t. 57, No 6, s. 167-171.
7. Rodionova L.I., Knyazeva E.E., Konnov S.V., Ivanova I.I. Perspektivnye primeneniya nanorazmernykh tseolitov v neftekhimii: sintez i kataliticheskie svoistva (obzor) // Neftkhimiya, 2019, t. 59, No 3, s. 333-349.
8. Grigor'yeva N.G., Kosyleva S.A., Gataulin A.R. i dr. Alyumosilikaty s razlichnoy poristoy strukturoy v sinteze 2-etyl-3-metilkhinolino // Neftkhimiya, t. 59, No 4, s. 437-444.
9. Bayburtli A.V., Raskil'dina G.Z., Grigor'yeva N.G., Zlotskiy S.S. Alkilirovaniye aromaticeskikh uglevodorodov 2-metil-2-vinil-gem-dikhloritsiklopropanom na tseolitnykh katalizatorakh // Neftkhimiya, 2019, t. 59, No 6, s. 581-586.
10. Pat. RF 2440190. Spособ poluchenija katalizatora alkilirovaniya parafinovykh uglevodorodov olefinami / Shiriyazdanov R.R., Davletshin A.R., Nikolaev E.A. 2012.
11. Shiriyazdanov R.R. Superkslonye tseolityne kataliticheskie sistemy dlya alkilirovaniya izobutana olefinami // Polzunovskiy vestnik, 2010, No 3, s. 12-14.
12. Gerzeleev I.M., Ostroumov V.A., Baskhanova M.N. Intensifikatsiya ionnogo obmena tseolita tipa FAU pri sinteze aktivnogo i selektivnogo katalizatora alkilirovaniya izobutana butilenami // Neftkhimiya, 2018, t. 58, No 4, s. 469-473.
13. Samedova F.I., Guseinova G.A., Kuliev A.I., Rashidova S.Yu. Alkilirovaniye neftyanykh maslyanykh fraktsiy olefinami na tseolitsoderzhashchikh katalizatorakh / Materiali za X Mezhdunarodna nauchna praktichna konferentsiya, "B" deshchite izsledovaniya", 17-25 fevrali, Sofiya, "ByalGRAD-BG" OOD, 2014, t. 42, s. 56-58.
14. Samedova F.I., Guseinova G.A., Rashidova S.Yu. Alkilirovaniye distillyata turbinnogo masla zhidkimi gazami kataliticheskogo krekinga // Mir nefteproduktov. Vestniq neftyanykh kompaniy, 2016, No 1, s. 18-21.
15. Guseinova G.A., Samedova F.I., Babaeva F.A. i dr. Prevrashchenie uglevodorodnykh gazov kataliticheskogo krekinga v protsesse alkilirovaniya imi distillyatnoy maslyanoj fraktsii na tseolitsoderzhashchem katalizatore // Neftepererabotka i neftekhimii, 2015, No 12, s. 30-32.
16. Huseynova G.A., Mukhtarova G.S., Rashidova S.Y., Guliev A.I. Process of alkylation of oily fractions with catalytic cracking gases // Petroleum & Petrochemical Engineering Journal, 2019, v. 3, iss. 6: 000212.
17. Guseinova G.A., Samedova F.I., Rashidova S.Yu. i dr. Issledovanie produktov alkilirovaniya distillyatnoy fraktsii turbinnogo masla gazami kataliticheskogo krekinga // Neftkhimiya, 2019, t. 59, No 6, s. 666-673.
18. Huseynova G.A., Samedova F.I., Rashidova S.Yu. et al. A Study of the Products of Turbine Oil Distillate Alkylation with Catalytic Cracking Gases // Petroleum Chemistry, 2019, v. 59, No 11, pp. 1220-1225.
19. Guseinova G.A., Guliyev A.I., Samedova F.I. i dr. Uluchshenie vyazkostno-temperaturnykh svoistv distillyatnoy maslyanoj fraktsii v protsesse alkilirovaniya zhidkimi gazami kataliticheskogo krekinga // Neftegazovye tekhnologii, 2016, No 9, s. 26-28.
20. Guseinova G.A., Samedova F.I., Rashidova S.Yu. i dr. Alkilirovaniye individual'nykh uglevodorodov i neftyanykh fraktsiy na tseolitsoderzhashchikh katalizatorakh // AvtoFazoZapravochni Kompleks + AI'ternativnoe toplivo, 2015, No 2 (95), s. 14-21.